

Öşrlor boyu büyük mərhələlərdən keçərək tarixi müstaqilliyino qovuşan Azərbaycanda xalq qarşısında ötən əsri 90-cı illərində dövlət təsəttürlərinin yaradılması, hüquqi və demokratik dövlət quruculuğunu bütün zərurəti ilə gündəliklə durdurur. Bunu isə xalqın iradəsinə ifadə edən Konstitusiyası olmadan etmək mümkün deyildi. Məhz bu amili nizozmaların ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycannı ilk Konstitusiyası qəbul edidi.

Konstitusiya dövlət və xalq arasında on mühüm ictimai münasibətləri tənzimləyin, konstitution quruluşun, dövlət həkimiyəti təskilinən əsaslarını özündə eks etdirən en ali qanundur. Digər qanunlardan fərqli olaraq Konstitusiyani ona görə "Əsas Qanun" adlandırmışdır ki, o, ictimai heyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliniyi, ümumi maraqların teminatçısı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gelecek prioritetlərini eks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.

Ölkəmiz müstəqilliyine qoşuğandan sonra olduqua çatin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi təsəvvürünə qarşı olduğunu bir dövrdə ölkənin ali hüquqi qüvvəye malik sənədini - Konstitusiyasını hazırlanıq, özü de müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsinə təmən eks etdirən bər formada qəbul etmek olduqua çatin idi. Bu taleyülkü, xüsusi həssaslıq və güclü siyasi irade teübədən məsolənən həlli de məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağdır.

1995-ci ilde Konstitusiya komissiyası yaradıldı. Komissiyann ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcərbəli və yüksək təhsilli hüquqşünasları, dövlət həkimiyətinin her üç olundan olan nümayəndələr, ziyailər, alimlər iştirak edirdilər. Büyük zəhmet teübədən gərgin işdən sonra Əsas Qanunun baza müdafiələri, daha sonra isə onun lajihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev Konstitusiyaya layihəsinin hazırlanmasına üzrə komisiyanın sədr kimi Konstitusiyani belə qiymətləndirdi: "Bu sənədin hazırlanmasına xeyli

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur

Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin əsaslarını təsbit edən mühüm sənəddir

vaxı surf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmışam. Hor bir kolmanın, hor bir sözün manasına dəfələrlə araşdırışmışam. Onun bu gün, galəcək üçün nə qədər asası olmasına dəfələrlə töhlükə etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihəni altına imza atıram və bu layihəni görə tam cavabdeh olduğunu bəyan edirəm".

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsliklə dövlətçilik onənlərini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə özünü ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyasında demokratik təsəttürlər, hüquqi dövlətin atributları, həkimiyət bölgüsü, insan hüquq və azadlıqların və onların təminatı kimi mütreqqi müddəələr öz eksini tapmışdı. Dövlət müstəqilliyini, suvereniliyini, erazi bütövliyiniñ qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin berqərər edilməsinə nail olmaq, qanunların alılılığını təmin etdən başlıq hüquq, hamının layiqli hayat soviyyəsinə təmin etmək, ümuməsənədə yərəyərələrə sadıq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşaması kimi ülvi niyyətlərinə bayan edilmişə Konstitusiyasının demokratik dəyərlərini eks etdirir. Bu Konstitusiya özüñün hüquqılık dəyərləri, demokratikləşmələrinə görə dövrdən bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyalarına ilə müqayisədə dəha tərkibli vətəndaşlığıdır.

Her bir demokratik ölkədə həkimiyət yalnız xalqın iradəsinə formallaşır biler. Təsədi fi deyil ki, Konstitusiyamızın birinci maddəsi Azərbaycan xalqını dövlət həkimiyətinin yeganə mənbəyi hesab edir. Əsas Qanunu sərbəst və müstəqil öz müqəddərətinə hell etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüquqi kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsti ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənlenir, siyasi-herbi, sosial-iqtisadi inkişafının esas principləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi ise dünəninin demokratik cəhətən



inkişaf etmiş ölkələrindən əsas məyar kimi götürürlərək sinadın çıxmış həkimiyətin solahiyət-lər bölgüsü osasında həyata keçiriləməsi principinə əsasən təşkil olunmuşdur. Beləliklə, dövlət həkimiyəti 3 qola - qanunvericili, icra və möhkəmə həkimiyətələrinə bölnərək yüksək hüquq imperativlərə və hüququn alılıyinə təbə edilmişdir.

Konstitusiyamızda ilk dəfə yerli özüñüdərətəmə orqanları kimi bölgələrinə statüt məsələlərini təminatı kimi mütreqqi müddəələr öz eksini tapmışdır. Məhz milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özüñüdərətəmə orqan - bölgəliyərə yaradılmış və faaliyyəti başlamışdır.

Konstitusiyamızın mütrəqəqi cəhətindən biri de onun dəha bir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olması, bəhəq və azadlıqların qorunmasına dövlət həkimiyəti orqanlarının esas vəzifəsi kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu neticəsində qarşıya çıxan en böyük vəzifələrdən biri yenİ hüquq sisteminin formallaşması, möhkəm-hüquq istahatlarının həyata keçirilməsi olmuşdur. Bu sahədə atılmış ciddi addımlar neticəsində böyük müraciət tələblərə cavab verən üçüllüli məhkəmə sistemi bərəqər olmuşdur ki, bu da vətəndaşların qanuni maraq və mənənələrinin adalet mühakiməsi yolu ilə birləşdirilən, apelsiyasi və kassasiya instansiyası möhkəmələri tərəfindən dəha etibarlı şəkildə müdafiə olunmasına geniş imkan yaratmışdır. Məhkəmə həkimiyətinin ali orqanı sayılan, Konstitusiyaya nezərətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunuzmuzda

müəyyən olunmuşdur.

Qeyd etdiyimiz kimi, memarın ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunçərçilik prosesi daim inkisaf etdiyi, dini-məlikliyət və dövrün teleblərlərə uyğunlaşlığı zaman daha müükəməl və təcrübə öhəmiyyətli malik olur. Bəxaxımdan Azərbaycan Respublikasının beynəlxalq arenaya integrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində Konstitusiyası islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002-ci il avqustun 24-de, 2009-cu il martın 18-de və 2016-cı ilin sentyabrın 26-da referendum keçirilməklə Konstitusiyaya oləvə və deyişikliklər edilmişdir. Bu oləvə və deyişikliklər, ilk növbədə, cəmiyyətinin inkişafından doğan və Konstitusiyanın, bütövlükde, hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirilmə proseslerinin dərinləşdirilməsi və insan hüquqlarının dəha səmorəli müdafiə edilməsi zərurətdən irolı golmişdir.

Konstitusiyamızın müddəələrindən irolı gələrək dövlətin ali meşqədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli heyat səviyyəsinin təmin edilməsi istiqamətində ölkə başçısı İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar heyata keçirilər. Vətəndaş hüquqlarının dəha asan həyata keçirilməsinə təmin etmək meşqədilə yeni mexanizmlər, təsisatlar yaradılır və bütün buncular da insanlara öz konstitusiyon hüquqlarını serbest və mənəsiz şəkildə həyata keçirməyi imkan yaradır.

Azərbaycan Respublikası Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf ha-dəflərini müəyyənləşdirəcəkdir.



Dəmir QURBANLI